

Təhsil Nazirliyinin “Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021-2022-ci illər üzrə inkişafı” grant müsabiqəsinin

ELANI

Ümumi təhsil və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində sağlam təlim mühitinin formalaşdırılması, sağlamlığı qoruyan təhsil texnologiyalarının hazırlanması və tətbiqi üzrə keçirilən “Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021/2022-ci illər üzrə inkişafı” grant müsabiqəsi elan olunur. Müsabiqəyə təqdim olunan layihə təklifləri aşağıdakı komponentləri əhatə etməlidir:

- **Sınıf/Məktəb idarəetməsində sağlamlığın mühafizəsinə dair fəaliyyətin təşkili** (bu komponent sinif və məktəb idarəetməsi zamanı sağlamlığın davamlı qorunması məqsədilə məktəb rəhbərliyi və müəllimlər tərəfindən sağlamlığa dair aydın təsəvvürlərin, vahid yanaşmanın olmasını, sağlam tədris mühitinin təmin olunması üçün mütəmadi olaraq, məktəb psixoloqu, tibb bacısı və ya digər peşəkar tibb personalı ilə sıx əməkdaşlığa dair təşəbbüsləri və s. əks etdirir);
- **Sınıf/Məktəb icmasının qurulması ilə təhsilalanların fərdi inkişafına kompleks yanaşmanın tətbiqi** (bu komponent təhsilalanların məktəbdaxili və məktəbdənkənar asudə vaxtı və fərdi inkişafının təmin olunması məqsədilə (pandemiya dövründə distant formada) təhsilalanların valideynləri, həmçinin təhsilalanların cəlb olunduğu sağlamlıq, intellektual, ekoloji, idman və müxtəlif yaradıcılıq sahələri üzrə əməkdaşlığın qurulması və gücləndirilməsi və s. üzrə təşəbbüsləri əks etdirir);
- **Təhsilə cəlb olunmuş bütün tərəflər arasında sağlamlıq sahəsində ümumi məlumatlılığın artırılması, fərdi bilik və bacarıqların formalaşdırılması** (bu komponent sağlamlığa dair səriştənin formalaşdırılması məqsədilə sağlamlıq predmetlərini özündə əks etdirən xüsusi tibbi bilik və bacarıqların artırılması istiqamətində, həmçinin sağlam həyat tərzinin təşviqi və fiziki aktivliyi təmin edən müsabiqələr, yarışlar və s. üzrə təşəbbüsləri əks etdirir);
- **Təlim-tədris prosesində sosial-emosional mühitin yaxşılaşdırılması** (bu komponent müəllim və şagird, şagird və şagird arasındakı ünsiyyətin yaxşılaşdırılması, qarşılıqlı münasibətlərin keyfiyyətinin artırılması məqsədilə həyata keçirilir, sinifdaxili fiziki və psixi zorakılığın bütün formalarının qarşısının alınması, təhsilalanların təhlükəsizliyinin təmin olunması, inklüzivlik, bərabərlik və məktəbin mədəni mühitini formalaşdıran digər sahələr və s. ilə bağlı təşəbbüsləri əks etdirir);
- **Təlim-tədris prosesinin keyfiyyətinin artırılması məqsədilə fiziki mühitin yaxşılaşdırılması** (bu komponent sinif otaqlarında daxili mühitin yaxşılaşdırılmaqla həm fiziki sağlamlığın, həm də təlim nailiyyətlərinin yüksəldilməsi məqsədilə mebel,

işıqlandırma, havalandırma, sinif dizaynı və tərtibatı, sanitariya və gigiyena qaydalarının və s. qorunmasına dair təşəbbüsləri əks etdirir);

- **Təhsilənlərin sağlamlıq göstəricilərinin təlim nailiyyətlərinə təsirinin öyrənilməsi və qiymətləndirilməsi** (bu komponent təlim/tədris prosesi zamanı sağlamlığın qorunmasına dair ehtiyacların araşdırılması məqsədilə, ümumi təhsil və xüsusi təhsil müəssisələrində, eləcə də ümumi təhsil müəssisələrinin xüsusi siniflərində müxtəlif monitorinqlərin, sorğuların, tədqiqatların və s. keçirilməsini əks etdirir)
- **Mövzu üzrə davamlı inkişafın dəstəklənməsi üçün kadr hazırlığının təmin olunmasına dair təşəbbüslər** (bu komponent layihənin dayanıqlılığının təmin olunması məqsədilə, sağlamlığın mühafizəsinə dair texnologiyaların tətbiqi, sağlamlıq komponentlərini ehtiva edən metodiki yanaşmalar üzrə bilik və bacarıqların formalaşdırılması və tətbiqi təşəbbüslərini əks etdirir);
- **Sağlam Təhsil – Sağlam Millət layihəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədi ilə elektron təhsil platformasının formalaşdırılması** (bu komponent ölkə üzrə sağlam təhsil texnologiyaları əsaslı siniflər üçün kadr hazırlığını, valideynlərin maarifləndirilməsi, təhsil prosesinə cəlb olunması və onlarla əməkdaşlığın təşkil edilməsi, şagirdlərin sağlamlıq prinsipləri əsasında zənginləşdirilmiş virtual mühitdə inkişafı və təhsil alması məqsədilə virtual platforma üzərindən təlim, vebinar, metodiki dəstək, psixoloji konsultasiya, sosial tədbirlər, asudə vaxtın səmərəli təşkili və s. fəaliyyətlərin həyata keçirilməsi təşəbbüsünü əks etdirir);

Müsabiqə fondu:

“Sağlam Təhsil–Sağlam Millət” layihəsinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin fondu 500 000 (beş yüz min) manat vəsait təşkil edir.

Müsabiqə iştirakçılarna verilən tələblər:

1. Müsabiqə iştirakçısı Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış qeyri-hökumət təşkilatı olmalı və aşağıdakı sənədləri təqdim etməlidir:
 - Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatının reyestr çıxarışının surəti;
 - Qeyri-hökumət təşkilatının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;
 - Qeyri-hökumət təşkilatının Nizamnaməsinin surəti;
 - Qeyri-hökumət təşkilatının rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti;
 - Qeyri-hökumət təşkilatının VÖEN-nin surəti;
 - Təşkilatın vergi və məcburi dövlət sosial sığorta ödənişlərinə dair vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq dövlət orqanlarının arayışları;

- Təşkilatın bank hesabı haqqında arayış.
2. Müsabiqədə iştirak etmək üçün qeyri-hökumət təşkilatının təhsil sahəsində 3 illik təcrübəsi olmalı və bunun təsdiqi kimi təşkilat haqqında qısa arayış, son 3 il ərzində yerinə yetirdiyi xidmətlər və müqavilələr, həmçinin bu məlumatları təsdiq etmək məqsədi ilə müraciət edilə biləcək sifarişçi təşkilatların (şəxslərin) əlaqə məlumatları təqdim edilməlidir.

Müsabiqəyə təqdim olunan layihə təkliflərinə verilən tələblər:

1. Layihə təklifi aşağıdakı sənədlərdən ibarət olmalıdır:
 - [Layihə təklifi forması;](#)
 - [Layihənin icra planı;](#)
 - [Layihənin xərclər smetası;](#)
 - Layihədə iştirak edəcək işçi (ekspert) heyətinin müvafiq sahələr üzrə təcrübə və zəruri potensialını əks etdirən CV-ləri, müvafiq sahədə tam və ya qismən ixtisaslaşmasını təsdiqləyən digər sənədlər.
2. Müsabiqəyə təqdim olunmuş layihə təklifləri üzrə fəaliyyət 9 aydan 12 ayadək müddəti əhatə etməlidir.

Müsabiqəyə təqdim olunan layihə təkliflərinin məzmun ekspertizası üçün qiymətləndirmə meyarları:

1. Təqdim olunmuş layihənin icra istiqamətlərinə dair dəqiq ifadə edilmiş əsaslandırılma;
2. Təqdim olunmuş layihə üzrə fəaliyyətlərin zaman bölgüsü;
3. Qrant layihəsi üçün tələb olunan maliyyə vəsaitinin əsaslandırılması;
4. Layihənin səmərəliliyi, davamlılığı və icrası ilə bağlı risklərin qiymətləndirilməsi.

Müsabiqənin müddəti:

Müsabiqədə iştirak üçün müraciət sənədləri 1 aprel 2021-ci il – 20 aprel 2021-ci il tarixində elektron formada saglamtehsil@edu.gov.az emaili üzərindən qəbul edilir.

Layihələrin qəbulu üçün son müddət: 20 aprel 2021-ci il, saat 18:00

Əlaqə:

Ünvan: Bakı şəhəri, Xətai 49

Telefon: 012 599 11 55 daxili: 5393

Elektron poçt: saglamtehsil@edu.gov.az